

Hesabatların hazırlanması üçün metodiki təlimat

1. Elmi müəssisələrin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatda aşağıdakılar öz əksini tapmalıdır:

1.1. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat.

Məlumatda aşağıdakılar öz əksini tapmalıdır:

- icra ilə əlaqədar həyata keçirilmiş təşkilati işlər;
- icra ilə əlaqədar görülmüş konkret işlər;
- icra vəziyyəti;
- icra olunmamasının səbəbləri.

1.2. 2019-cu ilin elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında ümumi məlumat və alınmış mühüm nəticələr;

1.3. 2019-cu ildə tətbiq olunmuş elmi nəticələr;

1.4. 2019-cu ildə təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər;

1.5. AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramlarının icra vəziyyəti;

1.6. fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi;

1.7. beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat;

1.8. elektron elmin vəziyyəti;

1.9. nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə və impakt faktorlu jurnallarda çap olunmuş məqalələr, elmi işçilərin əsərlərinə olan istinadlar, alınmış patentlər haqqında məlumat;

1.10. keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumat;

1.11. elmi kadrların hazırlanması;

1.12. maddi-texniki təchizat və maliyyə məsələləri;

1.13. sosial sferada fəaliyyət;

1.14. təltiflər və mükafatlar haqqında məlumat.

2. Elmi müəssisələr hazırladıqları hesabat materiallarını müvafiq elmi bölməyə təqdim etməlidirlər.

3. Elmi müəssisələrin təqdim etdikləri materiallar elmi bölmələr tərəfindən ciddi təhlil edilməli, ümumiləşdirilməli və bölmə üzrə 2019-cu il üçün yekun hesabat hazırlanmalıdır.
4. Elmi bölmənin 2019-cu ildəki fəaliyyəti haqqında yekun hesabatda aşağıdakılar öz əksini tapmalıdır:
 - 4.1. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi bölmələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat;
 - 4.2. bölmənin Ümumi yığıncağının və bürosunun fəaliyyəti;
 - 4.3. bölmənin profilinə uyğun elmi istiqamətlər üzrə elmi şuraların fəaliyyəti;
 - 4.4. AMEA Ümumi yığıncağının 1 may 2019-cu il tarixli 1/1 nömrəli qərarı ilə verilmiş tapşırıqların icrası barədə məlumat;
 - 4.5. AMEA Rəyasət Heyətinin elmi bölmələrin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında müvafiq qərarları ilə verilmiş tapşırıqların icrası barədə məlumat;
 - 4.6. 2019-cu ildə bölmənin elmi fəaliyyətinin əsas göstəriciləri aşağıdakı cədvəllərdə əks olunmalıdır.

Elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi

Elmi müəssisənin adı	Problemlər	Mövzular	İşlər	Mərhələlər	2019-cu ildə tamamlanmış		
					Mövzular	İşlər	Mərhələlər
Bölmə üzrə cəmi:							

Tətbiq olunmuş elmi nəticələr

Elmi müəssisənin adı	Tətbiq olunmuş elmi tədqiqat işləri
Bölmə üzrə cəmi:	

Təsərrüfat müqavilələrinə əsasən görülən işlər

Elmi müəssisənin adı	Müqavilələrə əsasən yerinə yetirilən işlərin sayı	Təhvil verilmiş işlərin dəyəri (manat)	Yerində yetirilmiş işlər üzrə daxil olan məbləğ (manat)
Bölmə üzrə cəmi:			

Qrantlara əsasən görülən işlər

Elmi müəssisənin adı	Alınmış qrantların ümumi sayı	o cümlədən xarici ölkə alimləri ilə birgə alınan qrantların sayı	Qrantın məbləği (manat)	Qrant hansı fond və təşkilatdan alınmışdır
Bölmə üzrə cəmi:				

Dərc olunmuş mühüm nəticələr və nailiyyətlər

Elmi müəssisənin adı	Kitabların monoqrafiyaların məqalələrin və tezislərin ümumi sayı	Kitablar	Monoqrafiyalar	Məqalələr	Tezislər	O cümlədən xaricdə dərc olunmuşdur					Dərslilər və elmi-kütləvi nəşrlər	İşçilərin əsərlərinə olan istinadlar
						Kitablar	Monoqrafiyalar	Məqalələr	Tezislər	İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələr		
Bölmə üzrə cəmi:												

Elmi populyar nəşrlər haqqında məlumat

Elmi müəssisənin adı	Nəşrin adı	Elm sahəsi	Nəşr olunduğu il	Çap edən nəşriyyatın adı
Bölmə üzrə cəmi:				

Patent-lisenziya işləri

Elmi müəssisənin adı	Patentə verilmiş iddia sənədlərinin sayı	Respublikada alınmış patentlər	Xarici ölkələrdə alınmış patentlər	Ekspertizadakı sənədlər
Bölmə üzrə cəmi:				

Elmi kadrların hazırlanması

Elmi müəssisənin adı	Doktoranturada təhsil alanlar				Xaricdə doktoranturada təhsil alanlar	Xaricdə elmi təcrübə keçənlər	Doktoranturayı bitirib	Dissertasiya müdafiə olunub		Müdafiəyə hazırlanıb		Dissertantlar		Magistraturada təhsil alanlar	Magistraturaya yeni qəbul
	Fəlsəfə doktoru		Elmlər doktoru					O cümlədən		O cümlədən		Dissertantlar			
	Əyani	Qiyabi	Əyani	Qiyabi			Fəlsəfə doktoru	Elmlər doktoru	Fəlsəfə doktoru	Elmlər doktoru	Fəlsəfə doktoru	Elmlər doktoru			
Bölmə üzrə cəmi:															

Kadr potensialı

Yaş həddi	Elmi işçilər			onlardan alimlik dərəcəsi olanlar					
				elmlər doktorları			fəlsəfə doktorları		
	cəmi	kişilər	qadınlar	cəmi	kişilər	qadınlar	cəmi	kişilər	qadınlar
30 yaşa qədər									
30-39 yaşda									
40-49 yaşda									
50-59 yaşda									
60-69 yaşda									
70 və yuxarı yaşda									
Elmi işçilərin ümumi sayı:									

5. "Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat" məcmuəsinə daxil etmək üçün bölmənin və onun tabeliyində olan müəssisələrin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatda dair materiallar

AMEA R yas t Hey ti aparatının Elm v  t hsil bař idar sin  elektron variantı il  birlikd  t qdim olunmalı v  ařaęıdaki texniki t l bl r  cavab verm lidir:

- fotořekill r (JPG formatında), sxeml r v  qrafikl r keyfiyy tli olmalıdır;
 - proqram – **Microsoft Word**, řrift – **Times New Roman** (Unicode), m tn **14**  l  l  řriftl  yıęılmalı, s tirlerarası interval birqat olmalıdır;
 - sah l r yuxarıdan **2 sm**, ařaęıdan **2 sm**, soldan **3 sm**, saędan **1,5 sm** olmalıdır.
-